

Üfüqə doğru gedən ağ yol

Niyət

Dünyaya gelişi hər bir valideyn kimi onların da ən böyük sevinc toplumu olmuşdur. Hələ körpəlikdən ağıllı «dəcəllikləri», mehriban və qayğılı hərəkətləri onu əzizlərinə daha çox sevdirdi. Böyüdükcə də ətrafındakı və əhatəsindəki uşaqlardan seçilirdi; öz davranış və xarakterik xüsusiyyətləri ilə. Zəhmətkeş ailənin zəhmətsevər övladı idi. Ürəyində qalaq-qalaq arzuları var idi, ən ümdə arzusu isə ailəsinin xoşbəxt, firavan görmək idi.

İnsanın Vətən anlayışı onun doğulduğu məkandan, xoşbəxtlik arzuları isə ailəsindən başlayır. O da bu arzularını reallaşdırmaq üçün həyatı mübarizəsinə başladı. Əvvəlcə ürəyində Ana və Vətən məfhumlarının qiymətini, dəyərini düşündü. Ana və Vətənin insan ömrünün davamı, yaşayışı üçün əsas meyar olduğunu özlüyündə dəqiqləşdirdi və ananın xoşbəxtliyi üçün də azad bir Vətənin, firavan bir ölkənin olmasını düşündü və bu ideya arxasınca arzularını sıraladı.

Ağ yol arzusu

Həmişə ağ yol - xoşbəxt bir ucalıq yolunu düşünərdi düşüncələrində. Bu yolun çətinliyini bilib-bilə bu yolun alliyini sevdi. Çünki o, bu yolun insanlığa doğru ən əzəmətli yol olduğunu dərk edirdi. Sevimli şairimiz Məmməd arazın «Ağ yol» haqqında yazdıqlarını xatırlayaq:

**Qara cildde çap edin
Kitabımı məndən sonra...
Fəqət soy adımı
Süd rəngiylə
həkk edin ora...**

**Qoy mən
Qara torpaq üstündə
Üfüqə doğru gedən
Ağ yola bənəyim...**

Bu «Ağ yolu» seçən kim idi?
Tanılıq

Aqşin Elman oğlu Qədirzadə 10 mart 1999-cu ildə Qəbələ rayonunun Seyidqışlaq kəndində anadan olmuşdur. O, 2005-ci ildə yaşadığı kənd orta məktəbi-

nin 1-ci sinfinə getmişdir. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. Kənddə bir müddət işlədikdən sonra çilingər peşəsinə yiyələnmək üçün



rayon texniki peşə məktəbində təhsilini davam etdirmişdir. 2017-ci ildə ordu sıralarına çağırış alan Aqşin həqiqi hərbi xidmətə getmişdir. Hərbi xidməti başa vurduqda sonra öz elinə qayıtmış, lakin hərbiçilik arzusu onu yenidən ordu sıralarına xidmətə «səsləmişdir». Həm peşə, həm də iş yeri qazanmaq yaşadığı dövr üçün əlverişli idi. Hərbiçilik isə əsas kişi sənəti olduğu üçün bu sahəyə daha çox meyilli olan Aqşin Qədirzadə 2019-cu ilin may ayından yenidən ordu sıralarında xidmətə başladı. Mayın 15-dən hərbi kursa başlayaraq iyulun 12-də motoatıcı manqa komandiri vəzifəsi ilə kursu başa vurdu. Aqşin Şəmkir rayonunun Seyfəli kəndində dövr müddətindən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət etmişdir. O, həmçinin Tovuz döyüşlərində də iştirak etmişdir. General-mayor Polad Həşimovun ölümü onu həm hərbiçilik, döyüşçü, ən başlıcası vətənpərvər bir insan kimi sarsıtmış, düşməne nifrət hissini daha da artırmışdır.

2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı Aqşin Murovdağ döyüşlərində erməni silahlı ordusuna qarşı savaşımışdır.

Qızğın döyüşlər zamanı, oktyabrın 4-dən itkin düşmüşdür.

Oktyabrın 18-də ailəsinə şəhid olduğu haqda xəbər bildirilmişdir. Lakin Aqşinin nəşinin axtarışı uzun müddət davam etmişdir.

Əsrə bərabər günlər

Aqşin Qədirzadənin itkin düşdüyü gündən - oktyabrın 4-dən axtarışına başlanılmışdır. Ailəsi və yaxın qohumları, eləcə də bütün kənd əhalisi onun sağ-salamat tapılması üçün dua edirdi. Lakin oktyabrın 18-də şəhid olması haqda alınan xəbər ailənin bütün ümidlərinə son qoydu... Hələ bu da azmış kimi Aqşinin nəşinin axtarılması da ailəyə böyük sarsıntı yaşatdı. 2 ay 14 gün yaşadıkları həyəcan dolu günlərin hər biri ailəsi və yaxınları üçün illəri əvəz etdi, əsrə bərabər bir vaxt anlamı yaşatdı. Hər gün, hər saat, dəqiqələr belə Aqşinin əzizlərinə sarsıntı yaşatmışdı o ildə. Hər saati ölüb-dirilən Səbinə ana, bacısı, əzizləri. Hər anın səksəkəsi onların qorxu, həyəcan dolu, ağlagəlməz, ifadəolunmaz acı-ağrısı hədsiz idi. Əvvəllər övladının sağ-salamat gəlməsi üçün dua edən əzizlər indi igidimizin nəşinin tapılması həyəcanını yaşayırdılar.

2020-ci il dekabrın 18-də onun nəşi tapıldı və doğma elinə - Seyidqışlaq kəndinə gətirildi. Aqşin Qədirzadə Seyidqışlaq kənd qəbristanlığında dəfn olundu.

Üfüqlərə gedən yol

Hər bir şəhidin həyatı böyük bir dastandır. Qara rəngli, qırmızı güllərlə bəzədilmiş bir dastan. Aqşinin ürəyindən keçirdiyi ağ yol isə bu qara kitabın insanlıq zirvəsinə uzanan yolunu onun igidlik şücaətini əks etdirən ağ rəngi - süd rəngidir. Bu ağ yol ta üfüqlərəncə uzanır...

Aqşinin döyüş şücaəti orden və medallarla təltif olunmuş, xatirəsi şəhid bulaq kompleksləri ilə əbədləşdirilmişdir. Ən böyük əbədlilik isə onu tanıyan ailə və yaxınlarının, doğulduğu kəndin əhalisinin, oxuduğu məktəblərin və xidmətində olduğu ordunun əsgərlərinin, döyüşçü yoldaşlarının, ən başlıcası isə bütün vətənpərvər insanların, tarixin yaddaşında yer tutmuşdur. Həmişəyaşar ömürlü Aqşin daima könlülərdə yaşayacaq!

BİBİXANIM.

Ana dilimizi qoruyaq



Rayon tarix-diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə 21 fevral Beynəlxalq Ana dili günü ilə əlaqədar "Ana dilimizi qoruyaq" adlı tədbir keçirilib.

Vahid Qəhrəmanov adına 1 sayılı orta məktəbin müəllim və şagirdləri, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak edən tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycanda dil siyasətində nailiyyətlər, dilimizin dövlət dili səviyyəsinə yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında, inkişaf etdirilərək bugünkü səviyyəyə çatdırılmasında əvəzsiz xidmətlərindən danışılıb. Milli sərvətimiz olan ana dilimizin qorunması istiqamətində hamılıqla çalışmaq vacibliyi vurğulanıb, ana dilimizin qorunması ilə bağlı ulu öndər Heydər Əli-

yevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyi diqqətə çatdırılıb.

Tədbir iştirakçıları xalqımıza ulu babalardan miras qalan ən qiymətli milli sərvət olan ana dilimizin tarixi barədə məktəblilərin məlumatlılığı səviyyəsinin artırılması baxımından bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Şagirdlərin ifasında ana dilinə həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş olunub, bayatılar oxunub, dil haqqında şeirlər, hikmətli kəlamlar səsləndirilib.

Sonda mövzu ilə əlaqədar video material nümayiş olunub.

İlhamə SEYİDOVA,
«Qəbələ»nin ştatdankənar müxbiri.

Qəbələ şahmatçıları Beynəlxalq yarışın qalibləri oldular



Şahmat üzrə 21-ci Beynəlxalq Həllətmə Yarışı (21-st International Contest) başa çatmış və Beynəlxalq hakimler heyətinin qərarı açıqlanmışdır. Dünya üzrə 185 şahmatçının iştirak etdiyi yarışda ölkəmizi təmsil edən Qəbələ rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin məşqçisi müəllimi Araz Alməmmədov 60 xaldan 53,5 xalla I yeri, Qəbələ rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirməsi Samir Alməmmədov isə 39,75 xalla III yeri qazanmışlar. Fərəhli haldır ki, Dünya üzrə 3 qalib yerdən ikisini Azərbaycanı təmsil edən Qəbələ şahmatçıları əldə etmişlər.

Qalibləri və şahmatsevərləri təbrik edirik.


BİBİXANIM.

İnsan var ki, dər-dərini dostlarıyla paylaşar; insan var ki, dər-dərini belə seçə bilməz və özünə qapanar. Dostları çox olan, ələlxüsus əhatə dairəsi sağlam insanlar həyata bağlanar. Həyatın mənasını dərk edər, yaşamağın, ələlxüsus insan adına layiq, insanlığa məxsus bir həyat tərzini seçər. O zaman neqativlikdən uzaq olub müsbət aura ilə köklənər insan.

Hər kəs körpə yaşlarında olarkən haqqında eşitdiyi, oxuduğu nağıl qəhrəmanlarına bənzmək istər. Yaş yaş üstünə gəldikcə nağıllardan uzaqlaşır real həyata can atar və məhz öz həyatının özünəməxsus qəhrəmanı olmağa çalışır. Hər kəs cəmiyyətin, xalqın qəhrəmanı ola bilməz. Ancaq ağılla idraki güclü olan kəslər həyat yollarını doğru-düzgün cızarlarsa, elə bu yolun çətin dönmələrindən asanlıqla keçərlər.

Vətən yolunda şəhadətə qovu-

Vətənpərvər ruh ömrə "qida"dır



şanlar Allahın öz dərgahına çəkdiyi sevimli bəndələridir. Sağlamlığını itirən gənc insanların qazi olaraq el-obası üçün sipər olmaları da əsil qəhrəmanlıqdır. Nə şəhidlik, nə də qazilik seçilmir, bu insanın

xarakterinin formalaşmasından irəli gəlir. Bəzən elə insanlar olur ki, şəhid olmasa da bu adın astanasında olurlar, xeyirxah əməllərinin işığında yaşayırlar.

2020-ci ilin sentyabr ayında başlanan 44 günlük müharibə gənclərimizi vətəni müdafiəyə səslədi. General-mayor Polad Həşimovun ölümü bir çox gəncləri Vətən torpaqlarını döyüş yolu ilə almağa səslədi. Polad kimi igid oğulların qanı yerdə qalmayacaq deyən gənclərimiz ordu sıralarına könüllü olaraq yazıldılar. O döyüşlərə qələbə inamı ilə gedən qəbələli gənclərimiz arasında 37 gənc şəhidlik zirvəsinə ucaldı... Vətənpərvər gənclərimiz şəhid ailələrinin hər zaman əhatəsində; həm də onların dərdlərinə ortaq oldular. Belə gənclərdən biridir Azad Əzizov.

Azad Yaşar oğlu Əzizov 1987-ci ildə Qəbələ şəhərində anadan olmuşdur. 1995 - 2006-cı illərdə şəhər 3 sayılı məktəbdə orta təhsil almışdır. 2006-cı ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Xudmət dövründə həmişə özünü nümunəvi əsgər kimi tanıtmışdır. Bəzən gözlənilməz həqiqətlər insan həyatında, insan psixologiyasında müəyyən izlər açır.

Azad hərbi xidmətinin bir il tamamında xidmət yoldaşları ilə dağdan bölüyə qida ləvazimatlarını gətirərkən dağda qar uçurumuna düşürlər. Azad bu təsadüfdə sol ayağında diz qapağının çatlaması, kəllə-beyin travması, sol əlində iki barmağının qırılması ilə zədə alır. O, Şəmkir rayon qospitalında müalicə alır. Bir müddət sonra isə Azad Gəncə şəhərində

yerləşən Abbas Səhəhət qospitalında müalicə olunur. Aldığı cismani zədələr müalicə olunsa da, bu zədələrin izləri hələ də hiss olunmaqdadır. Xüsusilə aldığı mənəvi zədələr onu daima narahat edir. Məhz bu zədələrin təsirinə qurtarmaq üçün o, şəhid ailələri, həmçinin qazilərlə, döyüşçülərlə tez-tez görüşür, həmişə onların əhatəsində olur. Bu isə ona müsbət təsir edir.

Azad hər bir şəhid ailəsinin ən yaxın dostudur. O, hərbi vətənpərvərlik tədbirlərində, kitab təqdimatlarında və başqa aktual tədbirlərdə iştirak edir. Şəhid ailələri və qazilərlə yaxın olmaq, özünün dediyinə görə, həm də ona acılarını unutturur; onlara nə qədər yaxın olarsa, həyata baxışı təzələnilir.

Zirvələrdə olanlar və zirvə yollarını Azad Əzizovun həyatda əziz tutduğu insanlardır!

BİBİXANIM.